

# Tanınmış alim, sadə insan

O, bütün həyatını elmə həsr etdi, hər zaman onun inkişafına, elmi kadrların yetişdirilməsinə çalışdı, yeniliyə can atdı. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) ekspert şurasının üzvü, AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda “Təlimin neyrofiziologiyası” laboratoriyasının müəllifi, biologiya elmləri doktoru, professor Zakir Məmmədov bu gün yoxluğundan sonra da yalnız xoş sözlərlə xatırlanır...

Zakir Məmmədov 1946-ci il iyunun 1-də İrəvan şəhərində anadan olub, məlum səbəblərə görə doğulduğu torpaqları hələ kiçik yaşlarında ikən tərk etmək məcburiyyətində qalıb. Bir müddət Gəncə şəhərində yaşayıb, sonra Bakıya köçüb və ömrünün sonuna qədər burada yaşayıb, çalışıb.

Ali tehsilini Ukraynada Kiyev Politexnik İnstitutunda alıb. Biologiyaya, xüsusiən də baş-beyin mexanizmlərinin öyrənilməsinə hədsiz marağı onu Azərbaycan Elmlər Akademiyası Fiziologiya İnstitutuna gətirib. Gənc mütəxəssis burada akademik Hüseyn Həsənovun rəhbərliyi ilə elektrofiziologiya sahəsində tədqiqat işlərinə cəlb edilib. Sadə mühəndisdən qrup rəhbərinə, laboratoriya müdürüne qədər uzun elmi yol keçən Zakir müəllim bu gün Azərbaycanda neyrofiziologiya sahəsində azsaylı aparıcı alimlərdən biri kimi tanınır.

Zakir Məmmədov 1982-1987-ci illərdə Çexoslovakıya Elmlər Akademiyası Fiziologiya İnstitutunda “Interbrain” elmi programı çərçivəsində uzunmüddətli təcrübə keçmiş, burada o, məşhur neyrobioloq, professor Y.Bureşin laboratoriyasında çalışaraq dövrün yeni sahələri: təlim və yaddaşın neyrobiologiyası sahəsində tədqiqatlar aparmışdır. Onun tədqiqatları Çexoslovakıya Elmlər Akademiyasının xarici alımlar üçün xüsusi qrantina layiq görülmüşdür. Daha sonra o, tədqiqatlarını SSRİ Elmlər Akademiyası Biofizika İnstitutunda (Puşşino, Moskva) görkəmli rus alimi, akademik M.N.Livanovun rəhbərlik etdiyi yaddaş problemləri şöbəsində davam etdirmişdir. Onun Puşşinoda o dövr üçün misilsiz olan telemetrik və hesablama sistemlərinin köməyi ilə apardığı neyrofizioloji tədqiqatların nəticələrinin təhlilində qazandığı təcrübə sonralar Azərbaycan Fiziologiya İnstitutunda neyrofiziologiyanın inkişafında həlledici rol oynadı.

Professorun elmi fəaliyyətinin əsas istiqaməti sinir hüceyrəsinin plastikliyinin modulyasiyasının monoaminergik mexanizmlərinin öyrənilməsidir. “Neokorteksin bioelektrik fəaliyyətinin monoaminergik tənzimlənməsi” mövzusunda namizədlik dissertasiyası və “Neyronların və sinapsların plastik xüsusiyyətlərinin modulyasiyasında biogen monoaminlərin iştirakının neyrofizioloji mexanizmləri” adlı doktorluq işi bu sahədə əhəmiyyətli tədqiqat işlərindəndir. Belə ki, uzun illər davam edən araşdırmaclar nəticəsində ilk dəfə öyrənilən və yaddaş proseslərində iştirak edən neyronlar və sinirlerarası əlaqələrin monoaminergik neyromodulyasiyasının ikili təbəeti konsepsiyasını təqdim edərək onun formalaşmasında xüsusi rol oynamış-

dir. Son vaxtlar görmə analizatorunda retinanın distrofiyası proseslərindəki neyrofizioloji mexanizmləri öyrənir və laboratoriyada bu istiqamətlərdə aparılan tədqiqatlar xüsusi diqqət yetirirdi.

Azərbaycanda və xaricdə çap olunmuş bir monoqrafiyanın və 200-dən çox elmi əsərin müəllifi olan Zakir Məmmədov müəllimlik fəaliyyəti ilə də məşğıl idi. Bakı Dövlət Universitetinin biologiya fakültəsində oxuduğu mühazirələr, professorun parlaq elmi və natiqlik məhərəti ona tələbələr arasında nüfuz qazandırmışdı.

Azərbaycan Fizioloqlar Cəmiyyətinin və Rusiya Sinir Elmləri Cəmiyyətinin üzvü olan Zakir Məmmədov məhsuldalar elmi fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

Həmkarları Zakir Məmmədovu görkəmli alim, peşəsinin ürəkdən sevən müəllim, eyni zamanda mehriban, yumşaq qəlblü insan kimi xatırlayırlar. Yüksek məsuliyyəti, çalışqanlığı, prinsipiallığı ilə seçilirdi. O, əsl elm fedaisi idi.

AMEA-nın akademik A.Qarayev adına Fiziologiya İnstitutunun aparıcı elmi işçisi, b.ü.f.d. dosent Elmira Ağayeva yazır: “Mən 2004-cü ildə Zakir müəllimin rəhbərlik etdiyi “Təlimin neyrofiziologiyası” laboratoriyasında elmi fəaliyyətimi davam etdirmişəm. Ontogenez sahəsindəki tədqiqatların uğurlu alındı. O, yetirmələrinin uğuruna həmişə sevindirdi”.

Fiziologiya İnstitutunun “Uzunömür-lülüyün fiziologiyası” laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d. Nətəvan Kərəmovə elmi rəhbəri haqqında deyir: “Zakir müəllimi 2001-ci ildən tanıyrıam. Mən Azərbaycan Tibb Universitetini bitirib təyinatla Fiziologiya İnstitutunun “Təlimin neyrofiziologiyası” laboratoriyasında işləməyə başlamışdım. Bu əməkdaşlıq 20 il davam etdi. Həyatda qazandığım nailiyyətlərə görə, ilk növbədə Zakir müəllimə borcluyam. Onun məktəbini keçdiyim üçün xoşbəxtəm. Ona verdiyim sözü tutmağa, elmi fəaliyyətimi davam etdirməyə çalışacam. O, tələbkar elmi rəhbər idi: “Mənim aspirantım zəif ola bilməz!”-dəyə Zakir müəllimin yarızarafat, yariciddi, bir az da zəhmle söylədiyi bu sözlər mənim üçün böyük motivasiya yaratdı. Daim qəlbimizde yaşayacaq.

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun aparıcı elmi işçisi, b.ü.f.d. Səltənət Ağayevanın dediklərindən: “2007-ci ildə dissertasiya mövzum, elmi rəhbərim təsdiq olundu, ilk baxışdan zəhmlili, ciddi görünən Zakir müəllimlə tanışlığımız belə başladı. O, elmi yanaşmalarda necə tələbkar, zabitəli idisə, adı həyatda da müləyim, zarafatlı, həyatsevər



insan idı. Əsl alim kimi şərəflə bir ömür yaşadı. Elm insana özgürən verir, onu formallaşdırır, müdrikləşdirir. Eyni hissələri bize Zakir müəllim aşıladi”.

Fiziologiya İnstitutunun “Ekotoksikologiya” laboratoriyasının böyük elmi işçisi b.e.d. Xədicə İsmayılovanın dediklərində: “Tanınmış alim, əsl ziyalı, səmimi, qayğıkeş insan Zakir Məmmədov Azərbaycan fiziologiya elminin görkəmli simalarından biri idı. Ömrünü nəcib və ülvi məqsədə-elmanın tədqiqinə həsr edən bu alim fasiləsiz olaraq yazıb, yaradıb, öz yorulmaz əməyi sayəsində fundamental əsərlər ərsəyə getirib. Zakir müəllimin elmi irsi ölümündən sonra da onu yaşadacaq, xatırladacaq qıymətli sərvətdir. O, səmərəli, yüksəkixtisəsli kadrlar hazırlanmasına, elmin təbliğine böyük qüvvə və bacarıq sərf etmişdir”.

Gəncə Dövlət Universitetinin dosen-ti, b.ü.f.d. Tükəzban Rüstəmova isə yazar: “Müəllim bir şama bənzər, özünü yandırıqca başqalarına işq verər.” Zakir müəllim haqqında xatirələrimə Ruffinidən bir sitatla başladım. Bu şamlardan biri də Zakir müəllim idi. O, humanizmə, xeyirxahlığa bağlı, azadfikirlər, yüksək elmi potensiala malik bir insan idi. Elm sahəsində aspirantlarını daima ruhlandırar və onların müvəffəqiyyətinə sevinirdi.

Eyni zamanda çox pozitiv bir insan idi. Onunla həmsöhbət olarkən insanda yüksək əhval-ruhiyyə yaranardı. 2008-ci ildə onun dəyərli məsləhətləri sayəsində dissertasiya mövzumu müdafiə edib biologiya üzrə felsəfə doktoru adına layiq görüldüm.

Mən elm sahəsində Zakir Məmmədovu həmişə özümə nümunə, lider bilmişəm. Bu, həmişə də belə olacaq. Onun yetirməsi olduğum üçün qurur duymuşam və hər zaman da Zakir müəllim kimi elmi rəhbərim olduğu üçün fəxr edəcəm.

Yaxşı insanlar heç vaxt unudulmur, öz elmi nailiyyətləri, ideyaları ilə daima öz yetirmələrinin, həmkarlarının yadlaşlarında, qəlblərində yaşayırlar.

Görkəmli alim, etibarlı həmkar kimi yaddaşlarda daim yaşayacaq, Zakir müəllim. Hörmətli müəllimim və məsləhətçim mənim yaddaşında da belə qalacaq...

**Elnara CƏFƏROVA,**  
biologiya üzrə felsəfə doktoru.